



AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

Aktın növü	<i>AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI</i>
Qəbul edildiyi tarix	<i>24.01.2014</i>
Qeydiyyat nömrəsi	<i>Q-03</i>
Adı	<i>"Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın forması"nın təsdiq edilməsi haqqında</i>
Rəsmi dərc edildiyi mənbə	<i>06.02.2014</i>
Qüvvəyə minmə tarixi	<i>090.050.030</i>
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu	<i>15201401240003</i>
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi	<i>05.02.2014</i>
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix	<i>05.02.2014</i>

"İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 649-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 04 iyul tarixli 937 nömrəli Fərmanının 1.2-ci bəndinin və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının 3.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

QƏRARA ALIR:

1. "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın forması" təsdiq edilsin (əlavə olunur):

2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışın forması"nın təsdiq edilməsi haqqında [2012-ci il 15 mart tarixli Q-03 nömrəli](#) Qərarı ləğv edilsin.

3. Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinə və Dövlət Sığorta Nəzarəti Xidmətinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.

**Kollegiyanın sədri,
Azərbaycan Respublikasının
maliyyə naziri**

Samir Şərifov

**Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
Kollegiyasının 24 yanvar 2014-cü il tarixli Q-03
nömrəli Qərarı ilə təsdiq edilmişdir.**

*Dövlət yol polisi
orqanının ştamplı*

**Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta
hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə
ARAYIŞ**

_____ bildirir ki, 20____-il

Dövlət Yol Polisi orqanının adı

_____ tarixdə saat _____ dəqiqədə _____

yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazinin ünvanı

yol-nəqliyyat hadisəsi baş vermişdir.

Yol-nəqliyyat hadisəsinin növü: _____

*toqquşma // aşma // piyadanı / maneəni / digər nəqliyyat
vasitəsini / heyvanı vurmaq*

1. İnzibati xətlər haqqında işlərə və ya cinayət işlərinə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində TƏQSİRİ OLAN ŞƏXS (ŞƏXSİLƏR) barədə məlumat:

QEYD: İnzibati xətlər haqqında işlərə və ya cinayət işlərinə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan bir neçə şəxs müəyyən edilmişdirsə, aşağıdakı cədvəllərdəki məlumatlar uyğun sıra saylarının (S.s.) qarşısında yazılır.

1.1. Avtonəqliyyat vasitəsinin markası, modeli və dövlət qeydiyyat nişanı		
S.s.	Markası və modeli	dövlət qeydiyyat nişanı
1.		
2.		
3.		

1.2. Avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və sürücüsü		
S.s.	mülkiyyətçisi <i>(adı, (fiziki şəxsdirsə, həmçinin soyadı və atasının adı))</i>	hadisə baş verdiyi anda sürücüsü <i>(adı, soyadı və atasının adı)</i>
1.		
2.		
3.		
Mülkiyyət hüququnu təsdiq edən sənəd <i>(sənədin adı, nömrəsi, kim tərəfindən və nə vaxt verilib)</i>		Sürücülük vəsiqəsi <i>(seriyası, nömrəsi, kim tərəfindən və nə vaxt verilib)</i>
1.		
2.		
3.		

1.3. Sürücünün şəxsiyyət vəsiqəsi		
S.s.	Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verdildiyi tarix və verən orqan	Şəxsiyyət vəsiqəsinin PİN kodu <i>(fotoşəkil olan hissəsinin axırncı sətirinin son səkkiz simvolunun ilk yeddisi)</i>
1.		
2.		
3.		

1.4. Sürücünün ünvanı		
S.s.	Qeydiyyatda olduğu ünvan	Faktiki ünvan
1.		
2.		
3.		

1.5. Yol-nəqliyyat hadisəsinin baş verdiyi anda:		
S.s.	Sürücünün avtonəqliyyat vasitəsinə idarə etmək hüququ olmuşdur, yoxsa olmamışdır	Sürücü <i>ayıq</i>, yoxsa <i>sərxoş</i> vəziyyətdə olmuşdur
1.		
2.		
3.		

1.6. Sürücü barədə başlanmış icraat haqqında məlumat			
S.s.	İcraatın növü <i>(inzibati və ya cinayət)</i>	İcraatın başlandığı tarix	İcraatı başlayan vəzifəli şəxsin adı, soyadı, vəzifəsi, rütbəsi
1.			
2.			
3.			

2. İnzibati xətlər haqqında işlərə və ya cinayət işlərinə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol-nəqliyyat hadisəsində ZƏRƏRÇƏKƏN qismində müəyyən edilən iştirakçılara, zərər vurulan əmlaka və zərərin xüsusiyyətlərinə dair məlumatlar:

QEYD: Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində iki və ya daha çox şəxs müəyyən edilərsə, **onların eyni avtonəqliyyat vasitəsinin sənişinləri olduğu hallar istisna olmaqla**, həmin şəxslərin biri barəsində məlumat bu Arayışda, digərləri barədə isə məlumat bu Arayışa Əlavədə (*Əlavə zərərçəkən qismində müəyyən edilmiş hər bir şəxsə münasibətdə ayrıca doldurulur*) qeyd edilir. Əlavələr nömrələnir və bu Arayışa qoşma kimi verilir.

2.1. Zərərin növü: _____ dəyən zərər
sağlamlığa // əmlaka // sağlamlığa və əmlaka

2.1.1. Sağlamlığa zərər vurulduqda

S.S.	Zərərçəkənin adı, soyadı, atasının adı	Zərərin nəticəsi <i>(yüngül xəsarət // az ağır xəsarət// ağır xəsarət // əlillik //sağlamlıq imkanlarının məhdudluğu // ölüm)</i>
1		
2		
3		
4		
5		

2.1.2. Əmlaka zərər vurulduqda

1) əmlakın növü _____
avtomobil //ev // mağaza // idarə binası // digər tikili və s.

2) Zərər avtonəqliyyat vasitəsinə vurulduqda, onun

2.1) mülkiyyətçisi - hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda adı, soyadı və atasının adı, telefon nömrəsi:

2.2) markası, modeli və dövlət qeydiyyat nişanı:

2.3) hadisə zamanı avtonəqliyyat vasitəsinə idarə edən şəxsin adı, soyadı və telefon nömrəsi:

2.4.) zərər dəyməsi aşkar görünən hissələr və elementlərin adı, onlara dəyən zərərlərin xüsusiyyəti

3) Zərər daşınmaz əmlaka və digər daşınar əmlaka vurulduqda, onun:

3.1) yerləşdiyi yerin ünvanı _____

3.2) mülkiyyətçisi - hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda adı, soyadı və atasının adı, telefon nömrəsi:

3.3) hadisə zamanı zərər dəyən əmlakdan istifadə edən şəxsin adı, soyadı və telefon nömrəsi:

3.4) zərər dəyməsi aşkar görünən hissələrin adı, onlara dəyən zərərlərin xüsusiyyəti

Qoşma:

Dövlət yol polisi orqanının əməkdaşı: _____

vəzifəsi və rütbəsi

adi, soyadı, atasının adı

M. Y.

İmza: _____

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə _____ tarixli ___ № -li Arayışa Əlavə № ___

Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə Məlumat

1. Zərərin növü: _____ dəyən zərər
sağlamlığa // əmlaka // sağlamlığa və əmlaka

2. Sağlamlığa zərər vurulduqda

S.S.	Zərərçəkənin adı, soyadı, atasının adı	Zərərin nəticəsi <i>(yüngül xəsarət // az ağır xəsarət// ağır xəsarət // əlillik //sağlamlıq imkanlarının məhdudluğu // ölüm)</i>
1		
2		
3		
4		
5		

3. Əmlaka zərər vurulduqda:

3.1. əmlakın növü

_____ *avtomobil //ev // mağaza // idarə binası // digər tikili və s.*

3.2. Zərər avtonəqliyyat vasitəsinə vurulduqda, onun

3.2.1. mülkiyyətçisi - hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda adı, soyadı və atasının adı, telefon nömrəsi:

3.2.2. markası, modeli və dövlət qeydiyyat nişanı: _____

3.2.3. hadisə zamanı avtonəqliyyat vasitəsinə idarə edən şəxsin adı, soyadı və telefon nömrəsi:

3.2.4. zərər dəyməsi aşkar görünən hissələr və elementlərin adı, onlara dəyən zərərlərin xüsusiyyəti _____

3.3. Zərər daşınmaz əmlaka və digər daşınar əmlak vurulduqda, onun:

3.3.1. yerləşdiyi yerin ünvanı

3.3.2. mülkiyyətçisinin - hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda adı, soyadı və atasının adı, telefon nömrəsi: _____

3.3.3. hadisə zamanı zərər dəyən əmlakdan istifadə edən şəxsin adı, soyadı və telefon nömrəsi: _____

3.3.4. zərər dəyməsi aşkar görünən hissələrin adı, onlara dəyən zərərlərin xüsusiyyəti

Dövlət yol polisi orqanının əməkdaşı: _____

vəzifəsi və rütbəsi

adı, soyadı, atasının adı

M. Y.

İmza: _____